

28 illik həsrət sona çatdı -

kəlbəcərlilər doğma yurdlarında

Kəlbəcər sakinlərinin bir qrupu rayonlarının azad olunmasından sonra ilk dəfə doğma yurdlarına səfər ediblər.

AZƏRTAC xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzər Dövlət Komitəsinin təşkilatçılığı ilə reallaşan səfərdə yaşı nəslin nümayəndələri, Başlıbel faciesində şəhid olanların yaxınları, şəhər ziyanları iştirak ediblər.

İyirmi səkkiz illik ayrıldıdan sonra doğma yurdlarına səfər edən kəlbəcərlilər Kəlbəcər tuneli qarşısında öldürülen azərbaycanlıların xatirəsini yad edib, əraziyə güllər düzüb, onların qisasının yerdə qalmadığını bildiriblər.

Xatırladaq ki, 1993-cü ilin əvvəlində Ermənistən hərbi qüvvələrini Kəlbəcər üzərinə cəmləmişdi. Həmin dövrdə özünümüdafiə batalyonu Kəlbəcər tunelini qoruyurdu. Bu tunelin dinc sakinlərin ehtiyac olacaq təqdirdə rayondan çıxa bilməsi üçün strateji əhəmiyyəti vardı. Lakin təlim görməmiş, komandirləri olmayan, silahdan istifadə etməyi bacarmayan özünümüdafiə bölgükleri mühasirəyə düşərək xeyli itki verdilər. Bundan sonra müdafiəni yarmış ermənilərin saxlanılması və Zülfüqarlı yaşayış məntəqəsindəki vacib yol bağlantısının əle keçirilməsinin qarşısının alınması üçün Ömrə-Tunel-Zülfüqarlı-Laçın marşrutunu ermənilərdən "təmizləmək" tapşırığı verilmişdi. Budəfəki cəhd də uğursuz oldu və neçə-neçə hərbçimiz, eləcə də Laçın və Kəlbəcəri tərk edən onlarla dinc sakin tunnel sahəsində öldürüldü. Artıq Kəlbəcərdə hakim yüksəkliliklər və tunnel ermənilər tərəfindən tutulmuşdu. Hər ötən gün düşmən daha da irəliləyir və yeni mövqelər əle keçirirdi. Qamışlı körpüsünə aparan Kəlbəcər-Zod-Ömrə-Ağdərə yol bağlantısı və yol sahəsinin əldə saxlamaq cəhd də uğursuzluqla nəticələndi. Bir neçə gündən sonra - 1993-cü il aprelin 2-də Kəlbəcər düşmən tərəfindən əle keçirildi, Azərbaycan çoxsaylı şəhidlər verdi.

Ötən illər ərzində Azərbaycanda nizami silahlı qüvvələr formalasdırıldı, ordu quruculuğuna xüsusi önem verildi. Azərbaycan Ordusu müasir silahlarla təchiz edildi, şəxsi həyətin peşkarlığı artırıldı. Artıq torpaqlarımızın azad edilməsi zamanı gəlmişdi və 2020-ci ilin sentyabrında başlayan, 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qəhrəman oğlanları düşməni darmadağın edərək bütün şəhidlərimizin qisasını aldılar, torpaqlarımızı azad etdilər. Noyabrın 10-da məcbur olub kapitulyasiya aktına imza atan Ermənistən imzalanmış üçtərəfli Bəyanatə əsasən noyabrın 25-də Kəlbəcər rayonunu işğaldan azad etdi, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olaraq nəzarəti əle aldı.

Kəlbəcərə səfər edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzər Dövlət Komitəsinin şöbə müdürü Sənan Hüseynov AZƏRTAC-a "Tunel faciesi" adını alan bu qırğıın haqqında danışarkən deyib: "Kəlbəcərdə vəziyyət pisləşdiy üçün 1993-cü il martın 31-də qadınları, uşaqları çıxarmaq qərarı verilmişdi. Buna görə də Kəlbəcərdən Laçına gedən tuneldən 30 kəndin sakinləri çıxarılmış idi. Ermənilər Göyçə və Laçın istiqamətindən rayonu mühasirəyə almışdı. Həmin günlərdə yük maşını ilə 25 nəfərin, qadın, uşaq və qocaların çıxarılması planlaşdırılmışdı. Ermənilər tunnelin çıxışında həmin insanları güləborana tuttular. Çoxu öldü, ölməyənləri isə girov götürdüler. Ondan sonra da burada bu cür dəhşətli faciələr yaşandı. Dinc əhalini tunnelin ağızında qırırdılar. Təsəvvür edin ki, insanları daşıyan "KamAZ" markalı avtomobile od vurub, 8 yaşlı uşağı ailəsinin gözləri qarşısında onun içine atdılar. Laçından gələnlər də burada qətlə yetirilib. Bu qırğınlardan sonra düşməndən qaçmağı bacaran bir nəfər geriye qayıtdaraq əhaliyə tunnelin ağızında ermənilərin olduğunu xəber verib və bundan sonra dinc insanlar qaçmaq üçün dağ yoldan istifadə ediblər".

Şöbə müdürü bildirib ki, kəlbəcərlilər Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusuna, qəhrəman övladımıza hər zaman minnətdardırlar. "Biz hər biri miz Prezidentimizə dərin təşəkkürümüzü bildiririk. Torpaqlarımız uzun illərdən sonra



yağı düşməndən azad edildi, şəhidlərimizin qisası alındı. Bu gün biz çox qarışq hissələr keçiririk, amma sevinc hissi onların hamısını üstələyir", - deyə Sənan Hüseynov eləvə edib.

Rayon sakinləri sonra Zülfüqarlı kəndinə gəlib, Milli Qəhrəman Şahlar Şükürovun qəbrini ziyarət ediblər. Səfər iştirakçıları, o cümlədən şəhədin ailə üzvləri Şahlar Şükürovun məzəri üzərində güllər düzüb'lər.

Daha sonra Başlıbel kəndinə səfər olub. Ermənilərin xalqımıza qarşı vəhşiliklərindən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində tərədirili. Başlıbel Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biridir. 7659 hektar ərazisi olan kənd iki dağ çayının qovuşduğu yerdə, Dəlidəğin ətəyində yerləşir. Kəndin əraziində 1993-cü ilədək yaşayan yerli sakinlər isə Azərbaycan türkləri olub. Başlıbel kəndinin 1800-ə yaxın əhalisi var idi.

Başlıbel faciesinin şəhidləri bildiriblər ki, işğal zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər dağlara sığınmışdı. Lakin həmin şəxslər cəmi 17 gün gizlində qala bildilər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. Bu insanlar cəmi 2 ov təfəngi və əhalini qoruyan əsgərlərdən bir neçə avtomat silahla düşmənə möqavimət göstəriblər. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər gülələnib. Ermənilər Başlıbel kəndini işğal

edərkən ikinci Dünya müharibəsi iştirakçısı olan Hüseyin Hüseynovu diri-diriy yandırıblar. Kənd sakini, ruhi xəstəlikdən əziyyət çekən Qənaət Ağayevi işgəncə ilə qətlə yetiriblər. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistən hərbçiləri tərəfindən girov götürüllər. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çekilib və daha 113 gün mühasirə həyatı yaşıyib. Sağ qalan həmin şəxslər dəfələrlə ölmələ üz-üzə gelib və günlərə ac-susuz qalıblar. Mühasirədən çıxaraq dörd gün piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma Birinci və ikinci Dünya müharibələrinin iştirakçısı Ələsgər Ələsgərov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Ələsgərov bu günədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur.

Səfər iştirakçıları daha sonra Gündəli kəndində olublar. Kəlbəcərlilər doğma rayonlarının yağı düşməndən azad olunmasına, şəhidlərimizin qisasının alınmasına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, igit Vətən övladlarına dərin təşəkkürlerini ifadə ediblər. Rayon sakinləri əmin olundularını bildiriblər ki, azad olunmuş torpaqlarımızda, o cümlədən Kəlbəcərdə aparılan tikinti-quruculuq işləri tezliklə başa çatacaq və onlar öz yurd Yuvalarına geri qayıdıl, firavan həyatlarını yaşayacaqlar.